

*Tariyel OƏNİ*

*filologiya üzrə fəlsəfə doktoru, dosent  
Azərbaycan Universiteti*



## ÇAĞDAŞ ŞİRVAN AŞIQLARI VƏ ONLARIN DASTAN REPERTUARI

**Açar sözlər:** Şirvan dastan söyləyiciliyi, epik ənənə, epos, dastan, Şirvan aşıqları, aşiq repertuarı və s.

### SUMMARY

### CONTEMPORARY SHIRVAN ASHUGS AND THEIR EPIC REPERTOIRE

The modern period is a special stage in the path of Shirvan ashugs. The image formed by Ashug Mirza Bilal, Ashug Shakir, Ashug Ahmad, Ashug Soltan, Ashug Bey, Ashug Panah, Ashug Shamil and dozens of others was the basis for the vitality of the historical tradition as a whole. Among the available ashug environments, Shirvan ashugs, characterized by a unique performance tradition, style and shades of narration, have always attracted attention with their contributions to the enrichment of art. Their imaginative repertoire and imaginativeness in the field of narration make systematic analysis necessary. Although some necessary work has been done in this direction, it is very little in the example of the richness of the environment. Examples of classical epics («Koroglu», «Asli and Karam», «Tahir and Zohra», «Ashug Garib and Shahsenam», «Abbas and Gulgaz», «Seydi and Pari», «Masum and Dilafuz», «Good and Evil», «Arzu and Ganbar», «Valeh and Zarnigar», etc.), as well as contemporary epics created in the region ("Janbakish and Gudyal", "Arif and Garanfil", "Bride and mother-in-law", "Yaser Khazri and Sahar Tabrizi" and s.) in the repertoire of masters reveals the continuity of tradition. All this provides a solid material to clarify the general picture of the narration and the direction of development in the repertoire of modern Shirvan ashugs.

**Keywords:** Shirvan epos narration, epic tradition, epic, epos, Shirvan ashugs, ashug repertoire etc.

### РЕЗЮМЕ

### СОВРЕМЕННЫЕ ШИРВАНСКИЕ АШУГИ И ИХ ДАСТАННЫЙ РЕПЕРТУАР

Современный период составляет особый этап творческого пути Ширванских ашугов. Представления, сформированные десятками ашугов, среди которых можно назвать таких, как Ашуг Мирза Билал, Ашуг Шакир, Ашуг Ахмед, Ашуг Солтан, Ашуг Бейлар, Ашуг Панах, Ашуг Шамиль, в целом составили основу развития исторической традиции. Ширванские ашуги, выделяющиеся среди действующих сред ашугов своеобразной традицией исполнения, собственным стилем и оттенками новествование, во все времена привлекали внимание в силу того вклада, который вносили в обогащение данного вида искусства. Присущий им дастанный репертуар и представление, сформированное в сфере повествования, обязывает к системному анализу. Несмотря на выполнение необходимых действий в данном направлении, все же этого недостаточно на фоне обогащения среды. Наличие в репертуаре мастеров, наряду с классическими дастанами («Кёроглу», «Асли и Керем», «Тахир и Зохра», «Ашуг Гарib и Шахсанам», «Аббас и Гюльяз», «Сейид и Пери», «Масум и Диляфуз», «Яхши и Яман», «Арзу и Ганбар», «Валех и Зарнигяр» и др.), также и созданных в регионе современных дастанов («Джанбахыш и Гудъял», «Ариф и Гаранфил», «Невестка и свекровь», «Ясер Хазри и Сахар Табrizи» и др.), свидетельствует об устойчивости тради-

ции. В целом все это представляет фундаментальный материал для исследования общей картины и направления развития дастанного творчества в репертуаре современных Ширванских ашугов.

**Ключевые слова:** Ширванское дастанное повествование, эпическая традиция, эпос, дастан, Ширванские ашуги, ашугский репертуар и т.д.

Şirvan aşıqlarının müasir dastan repertuarı klassik epik ənənənin ümumi axarını aydınlaşdırmaq baxımından lazımi qədər material verir. Çünkü kifayət qədər geniş faktura ilə səciyyələnən aşiq sənəti musiqi, ifa, söyləyici səviyyəsində həm də sistemli təhlilləri zəruri edir. Ayrı-ayrı aşiq ocaqlarının araşdırılması, sinxron və diaxron müstəvədə mahiyətə yönəlikli müşahidələrin aparılması mahiyətin aydınlaşması üçün əsas olur. Şirvan aşıqlarının müasir dastan repertuarının klassik ənənə kontekstində təhlili həmin aktuallığın bir istiqaməti olaraq geniş səciyyəliliyi ilə seçilir. Çağdaş mərhələdə aşiq yaradıcılığına dövlət səviyyəsində olan qayıçı, aşiq sənətinin YUNESKO-nun qeyri-maddi mədəni irs üzrə siyahısına daxil edilməsi (28 sentyabr – 2 oktyabr 2009-cu il), Heydər Əliyev fondunun dəstəyi, Mədəniyyət və Turizm Nazirliyi və Aşıqlar Birliyinin təşkilatçılığı ilə Azərbaycanda Beynəlxalq aşıqlar festivalı keçirilməsi (20-27 oktyabr 2010-cu il), Şamaxıda Aşıqlar birliyinin Şirvan bölməsinin fəaliyyəti bütünlükdə bu sahədə yeni mərhələnin başlangıcından və gələcək perspektivlərindən xəbər verir. Təkcə onu demək kifayətdir ki, Birinci Beynəlxalq aşıqlar festivalında səkkiz ölkə (Azərbaycan, Türkiyə, İran, Gürcüstan, Rusiya federasiyası (Dağıstan Respublikası), Qazaxistan, Özbəkistan, Qırğızistan təmsil olunurdu. Şirvan aşıqları zəngin yaradıcılıq ənənələrini artıq mühit səviyyəsində əhatələmək yolunu tutaraq klassik sənətin ümumi mahiyətinə ciddi şəkildə sədaqət göstərməklə daha çox diqqət mərkəzinə gəlirlər.

Aşiq yaradıcılığı tarixi mərhələlərin keşməkeşlərində xalqın ruhunun, varlığının bir hissəsi olaraq yaşamış, iç dünyasını, ehtiyac və istəklərini əks etdirmək kimi müqəddəs amala köklənmişdir. Onların sənət təsəvvürleri daha köklü və xalqın tarixi-mədəni təleyinə bağlı olduğu üçün xalqla birgə yaşırlıq qazanmışdır. Yüz illər boyu çəqləmiş, orta əsrlərin bitib-tükənməyən ağrı və problemlərini bir bütöv olaraq öz tarixi təleyindən keçirmişdir. Burada təkcə milli təfəkkürün bədii-estetik gücü (əlbəttə bu mühüm tərafdır) deyil, eyni zamanda onun tarixi, sosial, etnopsixoloji, mədəni potensiyası təmsil olunmuşdur. "Koroğlu" (8), "Əsli və Kərəm", "Tahir və Zöhre", "Aşiq Qərib və Şahsənəm", "Abbas və Gülgəz", "Seydi və Pəri", "Məsumi və Diləfruz", "Yaxşı və Yaman", "Arzu və Qənbər", "Valeh və Zərnigar" və s. (2) kimi dastan nümunələri öz mətn potensiyası, janr məzmunu, ehtiva etdiyi düşüncə ilə bütünlükdə etnomədəni tarixi əhatələyir.

Onu da əlavə edək ki, "aşiq sadəcə ifaçı deyil, o, həm də bəstəkardır, havalı qoşur, o, həm də şairdir, kamil poeziya nümunələri yaradır. Aşiq eyni zamanda salnaməcidir, şahidi olduğu həyat hadisələrini eldən-elə daşıyır. Nağıl, dastan, ata-

lar sözü, bayatılarımızın yaşadılmasında, yayılmasında da aşıqların xidməti əvəzsizdir" (9, 4). Etnosun gerçeklik haqqında olan təsəvvürlerinin fasiləsizliyi aşiq dastan yaradıcılığında, epos ənənəsində daha təfsilatlı və mükəmməlliyi ilə seçilir. Çünkü dastan janrı üzərində apardığımız müşahidələr onun poetik sisteminin, janr formulasının sxemlərini bir istiqamət olaraq diqqət öünüə getirməyi zəruri edir. Burada keçid formulları, hadisədən-hadisəyə keçidin oynadığı funksiya, onun epi-zodik mənzərəsi bütünlükdə ictimai, siyasi, mədəni olanları öz içiñə almaqla etno-mədəni yaddaşı ortaya qoyur. Şirvan aşiq repertuarında əksini tapan mədəni proses dastançılığın genetik mənzərəsini, ifaçılıq, yaradıcılıq, təhkiyə, rəqs, musiqi və s. xətlərini bir sistem olaraq aydınlaşdırır. Çağdaş aşiq mühiti, ümumiyyətlə XX əsr boyu ustad sənətkarların sənət şəcərəsi, söyləyicilik bacarığı bir bütöv olaraq mühitin etnomədəni tarixində xüsusi mərhələdir. Ustadların repertuarında yer alan "Koroğlunun Şirvan səfəri", "Küçə Rza", "Şirvanlı Qəhrəman şah", "Adıgzəl və Aslan şah", "Aşiq Təhmiraz", "Şahzadə Qasim", "Abbas və Gülgəz", "Xəstə Qasim", "Aşiq Ağamməd və Məryəm", "Aşiq Bilal", "Şirvanlı el şairi Püste Şikar qızı" və s. dastanlar, "Aşiq Bilal və Naburlu Badam", "Aşiq Bilal və Şair Qara əhvalatı", "Mahmud ağa və Aşiq Bilal", "Aşiq Abbasın son görüşü", "Aşiq Soltan-murad əhvalatı", "Aşiq Şirsołtan və Nisə əhvalatı", "Aşiq Xaniş və Həcər əhvalatı", "Aşiq Şakir və Aşiq Məmmədağa görüşü", "Aşiq Şakir və Ceyran əhvalatı" və s. (14) hamısı Şirvan dastançılığında gedən prosesin mühit səviyyəsində ümumi mənzərəsini aydınlaşdırır.

Şirvan aşiq mühiti özünəməxsusluq anlamında bütün parametrlərdə ənənə ilə yeni məzmun kəsb etmənin ortaq nöqtələrində görünür. Əlbəttə burada tarixi layların çox əski elementləri, sənət təsəvvürleri, dünyagörüşləri və onun sonrakı çağlardakı spesifikasi bir bütöv olaraq əhatələnir. Çünkü mühitin sənət paradiqması kifayət qədər dinamik və həm də çoxqatlıdır. Onun əhatələdiyi struktur sxemləri, informasiya fasiləsizliyi bir bütöv olaraq tarixi gerçekliyin nələrdən ibarət olduğunu aydınlaşdırmaqdən əlavə, onun həm də reallığının bədii mənzərəsini də qəlibləşdirir. "Kitabi-Dədə Qorqud"un (7), "Koroğlu"nun (8) məzmununda dayanalar milli təfəkkürün bədii-estetik gücünü müəyyənləşdirməklə sonuclanmış, burada həm də etnosun siyasi, ictimai, sosial təsəvvürlerinin, tarixi reallığının da ümumi mənzərəsi bir bütöv olaraq açılır.

Çağdaş aşıqların dastan repertuarı Şirvan söyləyiciliyinin özünəməxsusluğunu aydınlaşdırmaq baxımından kifayət qədər məlumat verir. Çünkü bu sənət ənənəsinin fasiləsizliyində prosesin gedişini aydınlaşdırmaq müstəvisində ciddi faktura ilə səciyyələnir. Daha doğrusu, region söyləyiciliyinin ümumi mənzərəsi haqqında geniş təhlilləri faktlaşdırır. Hətta burada maraqlı cəhət tipoloji yanaşmalarda ümumi olanlardan əlavə ayrı-ayrı sənətkarların sənət yükünü, söyləyicilik qabiliyyətini də izləmək üçün əhemmətli mənzərə yaranır. Düzdür, söyləyicilik sənətinin bir problem olaraq işlənməsi sahəsində Azərbaycan folklorşunaslığında elə də

sistemli işlər aparılmamışdır, lakin söylənən fikir və mülahizələr daha geniş təhlil-lər üçün əsas verə bilər.

Aparılan araşdırmlarda (5; 10; 13) problem kimi görünən məsələlərdən biri ustad sənətkarların repertuarının yazıya gətirilməsi məsələsidir. Azərbaycan folklorşunaslığı, eləcə də musiqişunaslar, etnoqraflar bu müstəvidə müəyyən işlər görmüş, repertuarın öyrənilməsi baxımından ciddi mülahizələr yürütmüşlər. Ancaq olanlar daha çox pərakəndə və ötəri səciyyəsi ilə faktlaşdırılmış üçün mahiyyəti tam şəkildə özündə eks etdirmək imkanında deyildir. Halbuki, Şirvan aşiq repertuarının çağdaş mərhələsində dastançılıq güclü və həm də olduqca imkanlılıqla nəzərə çarpan prosesdir. Son dövrün ümumi mənzərəsində dastançılığın bir proses olaraq nisbətən zəifləməsi halı da özünü göstərir. Lakin folklorşunaslığın, bütünlükdə ustad sənətkarların həssas münasibəti sayəsində bu da həllini tapmağa yönəlmışdır. Şirvan aşıqlarının müasir dastan repertuarının dinamik mənzərəsi iki xətt üzrə səciyyələnir:

- a) aşiq rəvayət və əhvalatları;
- b) dastan repertuarının özünəməxsusluqları və s.

Onu da əlavə edək ki, Aşıq Mirzə Bilal, Aşıq Cəlal, Aşıq Xasməmməd, Aşıq Soltan, Aşıq Şakir, Aşıq Abbas, Aşıq Şamil, Aşıq Pənah, Aşıq Qurbanxan, Aşıq Ağalar, Aşıq Əhməd, Aşıq Bəylər və s. kimi ustadların sənət repertuarı əsasında səciyyələnən dastançılıq öz tarixi ənənəsini bütün parametrləri ilə qoruyub saxlamaq yolunu tutmuşdur. Burada regionun spesifik mənzərəsi, ifa, təhkiyə, çalğı, rəqs, davranış, üslub və s. kimi rəngarənglikləri region dastançılığına bir özünməxsusluq, şüxluq, ovqat qatmışdır. Tipopoji müstəvidə aparılan müqayisələrdə Borçalı, Göyçə, Qazax, Tovuz, Şəmkir, Kəlbəcər, Gədəbəy və s. dastan söyləyiciyi ilə Şirvan aşiq mühitinin söyləyiciliyi mühit özünəməxsusluğunda fərqlənirlər. Bunlar şivə, çalğı, təhkiyə, ifa, rəqs elementlərindən tutmuş mühit səviyyəsinə qədər bir müxtəlifliyi özündə eks etdirir.

Repertuar özünəməxsusluğunda milli-etnik yaddaş sistemli şəkildə təhlilləri zərurılışdırıñ istiqamətdir. Burada mühüm tərəflərdən biri də tarixi-toponimik mənzərənin aydınlaşmasıdır ki, bu da mahiyyətin bir bütöv olaraq ortaya qoyulması üçün əsasdır. Çünkü Şirvan dastan söyləyiciliyi janr səviyyəsi baxımından elə əhatəli və funksional xarakterlidir ki, orada epik, lirik sistemin bütün elementləri ehtiva olunur. "Müxtəlif aşiq mühitlərini təmsil edən bu sənətkarlar ümumiyyətdə Şirvan aşiq sənətinin ifaçıları idı, bu sənəti təkcə nəsildən-nəsile ötürməklə kifayatlənmir, onu zaman-zaman təkmilləşdirir, yeni-yeni saz havaları, şeir şəkilləri ilə bəzəyir, müxtəlif nağılları repertuara gətirməklə onların dastan variantlarını yaradırlar. Bütün başqa aşiq məktəblərində olduğu kimi, iyirminci illərin sonlarından başlayaraq Şirvan aşıqları da yeni sosialist həyatının tərənnümüne cəlb edilir, onlardan da yeni həyatı vəsf edən əsərlər tələb edildi" (12, 114).

Ustad sənətkarların yaradıcılığının mövzu əhatəsi əvvəlki əsrlərdə olduğu kimi, bu dövrdə də nikbin əhvali-ruhiyyə yaradacaq səviyyədə idi. Onların reper-

tuarındaki dastan nümunələri, eləcə də təbiətin füsunkarlığına, dağların əzəmetinə, bulaqların zümrüdşinə, çiçəklərin piçiltisine, yaratdığı qeyri-adi təəssürata həsr olunmuş poetik parçalar lazımi qədər özünə yer alırdı. İmperianın diktəsindən yazılmış nümunələr isə bir xətt idi.

Şirvan mühitinin çağdaş mərhələsinin spesifikasi ustad sənətkarların daha çox repertuarı ilə müəyyənləşir. Aşıq Mirzə Bilalın, Aşıq Əhmədin, Aşıq Şakirin, Aşıq Şamilin, Aşıq Qurbanxanın, Aşıq Bəylərin, Aşıq Pənahın repertuarında özüne yer alan sənət ənənələri regionun coğrafi örtüyünü, onun folklor yaddaşını əhatə edirdi. Təkcə onu demək kifayətdir ki, Aşıq Əhmədin iyirmiyə qədər yaratdığı dastan nümunələri regionun dastan örtüyündə epik təhkiyənin funksional xarakterini müəyyənleşdirir. "Aşıq və falçı", "Canbaxış və Qudyal", "Arif və Qərənfil", "Gelin və qaynana", "Yasər Xəzri və Səhər Təbrizi" (4) və s. dastanları son dövr dastan yaradıcılığının dinamikasını aydınlaşdırmaq üçün geniş imkanlar yaradır. Məsələn, "Arif və Qərənfil" dastanından bir epizoda diqqət yetirək: "Sizə kimdən deyim başibalalı Güldənə xaladan. Arif qonşularındakı toy şənliyində evlərinə yenice qayıtmışdı. Anası Güldənə xala oğlunun boynunu qucaqlayıb üzündən öpdü, bağırna basıb, - qonşumuzun sağ əli sənin başına ay oğul, dedi. Ana qollarını oğlunun boynundan çəkmir, səndən hə cavabı almayıncə buraxmayacam, deyirdi" (3, 266). Onu da əlavə edək ki, bu dastan öz ümumi struktur sxemləri, əhatə elədiyi məzmun komponentləri ilə daha çox əhvalatı, hansısa tipik epizodu işarələyir. Klassik dastan mühitində özünü göstərən məzmun və struktur qatları, həyat hadisələrini eks etdirmə imkanları daha geniş səciyyəli olmasına ilə diqqəti çəkir. Türk dastan ənənəsində özünə yer almış zəngin dastan nümunələri "Kitabi-Dədə Qorqud", "Manas", "Alpamış", "Edigey", "Kitabi-Battal Qazi", "Koblandıbatır", "Qırxız", "Corabatır", "Oğuz Kağan", "Örənəkon", "Boz Qurd", "Şan qızı", "Koroğlu" kimi möhtəşəm abidələr dastançılığın inkişaf dinamikasını və əhatələdiyi yaddaş qatlarını ortaya qoymağa əsas verir. Ancaq Aşıq Əhmədin dastan yaradıcılığında özünə yer alan nümunələr təfərrüatlı, geniş məzmunlu, çoxlaylı olmadan kənarda epizodik əhvalat, hadisə xarakteri ilə səciyyələnir.

Aşıq yaradıcılığı ilə bağlı toplularda və folklorşunas alımların təqdimatında bu nümunələr doğru olaraq aşiq rəvayətləri adı ilə səciyyələnir. Məsələn, ustad Aşıq Ələsgərin yaradıcılığı ilə bağlı icikildlikdə olanlar buna nümunədir, eləcə də Aşıq Hüseyn Bozalqanlı ilə bağlı toplularda olan nümunələr və s. "Şirvan aşıqları və aşiq rəvayətləri" kitabında da bu tip nümunələr elə rəvayət başlığı altında qruplaşdırılır. Məlum olduğu kimi, "Şirvan əski İpək yolunun üzərində strateji bir mövqədə yerləşdiyindən və heç şübhəsiz ki, zəngin təbii və sosial-mədəni resurslara sahib olduğundan burada şəhər mədəniyyəti sürətlə inkişaf etmiş, bölgənin və ölkənin inkişafına mühüm təkan vermişdir" (6, 10). Şirvan aşiq mühitinin klassik ənənə müstəvisində müəyyənləşdiriyi sistem və onun əhatə etdiyi özünəməxsusluq dastan yaradıcılığı kontekstində mühitin tarixi və yaddaşı qədər zənginliklə səciyyələnir.

Şirvan folklor mühitinin janr zənginliyində boy göstərən məzmun qatları, söyləyici repertuarında özünü göstərən lokal kolorit və müasir dastançılıq səviyyəsində baş verənlər üfüqi və şaquli yanaşmaları zəruri edir. Çünkü mühitdəki saz tərzi ilə xanəndə tərzinin özünəməxsusluğunu və onun ortaqlıq xətlərinin mövcudluğu aşiq yaradıcılığına özünəməxsusluq baxımından əlavə çalar qatmışdır. Məsələn, "Mahmud ağa və Aşıq Bilal" əhvalatına diqqət yetirək: "Mahmud ağa Şamaxının xeyrxi tacirlərindən biri olmuşdur. Onun Küdrü ərazisində otlqları, Sarıdaşa yayaqları vardır. Qəşəd kəndində mülkü olan Kərim bəy haqqında çox eşitmışdı. Bir dəfə Küdrüyə yola düşəndə Qəşəd kəndində dostu Kərim bəyle görüşməyi qərara alır. Yازın allı-güllü vaxtında öz adamları ilə Qəşəd kəndinə yola düşür. Kəndə çathaçatda təpənin döşündə süzülən bir məlahətli səs Ağanı tutur. Adamları ilə faytondan düşür, səsi dinləyirlər. Bu zaman balaca bir oğlanın dərədən üzü yuxarı gəldiklərini görürərlər" (14, 187). Göründüyü kimi, bu epizod Şirvan mühitinin iki böyük şəxsiyyəti ilə bağlı xalq arasında yayılmış əhvalatlar sırasına daxil olub özündə mükəmməl bir təsəvvür formalaşdırmaqla mühitin çağdaş mənzərsini aydınlaşdırmağı gərəkli edir.

Şirvanın müasir dastan repertuarı funksional struktur baxımından dinamik dəyişmə, mühiti, dövrün xarakterik hadisələrini, tipik mədəni yaddaşı sərgiləmək məqsədi ilə səciyyələnir və bu mənada klassik ənənədən gələn mahiyyəti qoruyub saxlamaq funksiyasını yerinə yetirir. Mühitin tarixin ayrı-ayrı dönenlərində kəsb etdiyi məzmun çalarları məhz aşiq sənətinin daxili dinamikası, sənətin özünəməxsusluq xarakteri ilə bağlıdır. "Şirvan ozan-aşıq sənətinin (elcə də mühitinin) özünəməxsusluq siması kəsb etməsində əsas rol oynayan cəhətlərdən biri də bu regionda xüsusi inkişafə malik sufi-təkkə ocaqlarının, təsəvvüf-ürfan ədəbiyyatının təsiridir... Həmin təsirlər qaynayıb yoğrulmuş Şirvan aşiq mühitini və sənətini başqa mühit və sənətlərdən secdirən, özümləşdirən ən başlıca cəhət də, bizcə, elə bu təsirlər izah olunmalıdır" (11, 101-102). Bütün bunlar Şirvan aşiq mühitinin zənginlikləri timsalında müasir dastan repertuarının inkişaf mənzərəsini, funksional səviyyənin məzmununu aydınlaşdırır. Çünkü tarixi proses zənginleşməni bir qanuna uyğunluq kimi ortaya qoyur və orta əsrlərin ayrı-ayrı dönenlərində qazanılan əlavələrin sonrakı çağlarda daşlaşması, dəyər kimi özünü göstərməsi təbii bir prosesin nəticəsi kimi görünür.

Klassik ənənə Şirvan aşıqlarının dastan yaradıcılığı müstəvisində iki xətti özündə ehtiva edir. Bunun birincisi xalq ədəbiyyatı, şifahi ənənədən gələnlərlə bağlıdır ki, funksional səviyyədə və janr səviyyəsində ciddi, həm də sistemli araşdırmaçıları zərurətə çevirir. Bu istiqamətdə tarixi-müqayiseli və struktural metodun prinsipləri əsasında müəyyən işlər görülər də, yenə də sinxron və diaxron təhlillərə ehtiyac yaranır. Çünkü klassik ənənə elə möhtəşəm qaynaqdır ki, mənşə və təkamül prosesində tutmuş, çağdaş vəziyyətə qədərki bütün olanların təhlilini aktuallaşdırır. Həm də Şirvan aşiq mühitinin zəngin fakturası dastan strukturunda elə səviyyələri ortaya qoyur ki, burada lokal (məhəlli) olmadan qlobal səviyyəyə qədər bir müxtə-

lilik və rəngarənglik vardır. Etnosun epik dünya modelinin bütün gerçəklilik haqqında təsəvvürləri burada yer alır. Çünkü dastan sözlü mətn olaraq etnosun bədii gücünü və onun mahiyyətində özünü yer almış həyat təsəvvürlərini cəmləşdirir.

Şirvan mühitində yaranmış dastan nümunələri özü ilə bağlı repertuarın da formalaşması üçün əsas olmuşdur. Çünkü bu dastan nümunələri ustادların repertuarında cilalanmış, müxtəlif əlavə və gərəkli olanların işləkliyi ilə etnosun mənəvi ehtiyaclarına hesablanmışdı. Aşıq Mirzə Bilalın, Aşıq Şakirin, Aşıq Əhmədin, Aşıq Soltanın, Aşıq Bəylərin, Aşıq Pənahin, Aşıq Şamilin və başqalarının dastan repertuarında özüne yer alan nümunələr özü ilə birgə söyləyicilik, ifa və musiqi təsəvvürü də formalaşdırılmışdır. "Koroğlunun Şirvan səfəri", "Şirvanlı Qəhrəman şah", "Adigözəl və Aslan şah", "Küçə Rza", "Şahzadə Qasim", "Seydi və Pəri" və s. dastan nümunələrinin ayrı-ayrı ustad sənətkarların repertuarından yazıya alınması və çağdaş vəziyyətdə repertuar zənginliyinin müəyyənleşməsi üçün əsaslı material verir. Bütün bunlar çağdaş mərhələdə Şirvan aşiq mühitinin formalaşdırıldığı sənət ənənəsinin hansı özünəməxsusluqlarla səciyyələnməsini aydınlaşdırır.

### ƏDƏBİYYAT

1. Aşıq ədəbiyyatı antologiyası. Qəhrəmanlıq dastanları. (tərtib edənlər: M.Qasımlı, M.Allahmanlı). 3 cilddə, II c., Bakı: Meqa print, 2017, 508 s.
2. Aşıq ədəbiyyatı antologiyası. Məhəbbət dastanları. (tərtib edənlər: M.Qasımlı, M.Allahmanlı). 3 cilddə, III c., Bakı: Meqa print, 2017, 736 s.
3. Aşıq Əhməd Rüstəmov. Şeirlər, qoşmalar, dastanlar. Bakı, Araz, 2015, 304 s.
4. Azərbaycan folkloru antologiyası. Şirvan folkloru. (toplayıb tərtib edənlər: S.Qəniyev, H.İsmayılov). XI c., Bakı: Səda, 2005, 442 s.
5. Əhmədli A. Folklorda söyləyicilik sənəti (Şirvan folklor örnekleri əsasında). Avtoreferat (filologiya üzrə fəlsəfə doktorluğu). Bakı, 2014, 28 s.
6. İsmayılov H., Qəniyev S. Şirvan folkloru. Azərbaycan folkloru antologiyası. XI c., Şirvan folkloru. Bakı, Səda, 2005, s.5-34.
7. Kitabi-Dədə Qorqud. Bakı: Gənclik, 1978, 182 s.
8. Koroğlu. (tərtib edəni M. Təhmasib). Bakı: AMEA, 1956, 452 s.
9. Qarayev Ə. Aşıq sənəti yeni inkişaf mərhələsində. Bakı: Ozan dünyası, 2010, №3, s.3-5.
10. Qasımlı M. Ozan-aşıq sənəti. Bakı: Uğur, 2011, 304 s.
11. Qəniyev S. Şirvan folklor mühiti. Bakı: Ozan, 1997, 260 s.
12. Nəbiyev A. Azərbaycan aşiq məktəbləri. Bakı: Nurlan, 2004, 310 s.
13. Sayılov Q. XX əsrin Şirvan aşiq mühitində klassik dastançılıq ənənələri. // "Dədə Qorqud" jurnalı. Bakı: 2005, № 1, s.89-95
14. Şirvan dastanları və aşiq rəvayətləri. Bakı, Elm və təhsil, 2012, 538 s.

